



■ Kamandar Eyvazlı

## QALDI

Yaşadım ağlımnan, getdim yolumnan,  
Axırda bu cıgır, iz mənə qaldı.  
Qismətim olmadı uca zirvələr,  
Çəmənsiz, çicəksiz düz mənə qaldı.

Gələn bir ayrıdı, gedən bir ayrı,  
Nəyim var bir belə itkidən ayrı,  
Ayrıldım amansız sevgidən ayrı,  
Sinəmi yandıran köz mənə qaldı.

İller ay Kamandar, səni də sıxdı,  
Gör kimi qaldırdı, gör kimi yıldırı,  
Seçib bəyəndiyim əlimdən çıxdı,  
Yazılıb yaratdığını söz mənə qaldı.

## KÖRPÜNÜN ÜSTÜ

Bolluğu varsa da, şenniyi yoxdu,  
Görürəm az deyil günah bizdə də.  
Kimisə gözləyir kəndimiz yaman,  
Nəsə də çatışmir məhləmizdə də.

Get-gəllər azalıb körpünün üstdən,  
Buranın nə gözəl keçmiş vardi.  
Qocalar danışar, uşaqlar susar?

Hər axşam bir belə yiğnaq olardı.

O payız gec endik yaylaqdan bir az,  
Danışır qonşumuz olub-qalandan,  
“Ay oğul, mən deyim, sən də götür yaz,  
Bir adam qalmasın bu siyahıdan: -

...Havalalar soyuqdu, üzümüz qışa,  
Otmu çalınardı belə vədə də?  
Ən çətin vaxtımda hayıma yetdi,  
Allah rəhmət etsin əmin Əhmədə.

Odun da gətirdik ortaqlı hələ,  
Dadıma çatırdı nə ki, sağ idı.  
Yerişi-duruşu təmkinli, ağır,  
İşə girişəndə od-oçaq idı.

Pis də keçinmədik o ili dağda,  
Dəyəmiz qonşuydu Təhlə Əsgərə,  
Bayram da gəlmüşdi bir neçə günlük,  
İndi gedəmmirəm tek, o yerlər...

Təpədən-dırnağa nur idı atan,  
Yamanlıq gəlməzdi heç vaxt əlinən,  
Hər ili binəyə yiğışanda biz,  
Bayram yada düşür, ağlayıram mən.

O payız deyirdim bayaq mən sənə,  
Rüzgar əsdirirdi sərt küləyini,  
Qayıdır gələnnən bircə ay sonra,  
Torpağa tapşırıdış Tat Hüseyini.

Əvvəller adamlar biri-birini,  
Səhər soraqlayır, axşam axtarır,  
Kimin nə dərdi var danışmaq üçün,  
Körpünün üstünə yiğışardılar...

Gəl indi bu qədər cavan içində,  
Baban Hümbet kimi bir igid göstər,

Bizdən qabaqlarda yaşayıb, oğul,  
Qeyrətdi kişilər, addı kişilər.

Bir də, olacağa çarəmi var ki?  
Nə qədər yaşamaq dünya işidir.  
Sizin aranızda olan soyuqluq,  
Qınama, məni də yaman üzüdür.

Belədi neyləyək, gərdişi-dövran,  
Hər vaxtin öz hökmü öz qüdrəti var,  
Dağ-binə dövrüydü, t minirdilər,  
Maşın nolan şeydi, tanımazdılardı.

İndisə hər qapı nə qədər, oğul,  
Hər evin yerində bir saray bitib,  
Dünyamız bolluqdu, amma ortada,  
Xətir-hörmət itib, ar-urvət itib.

Yaman günlər idi ötən o günlər,  
Hər axşam bir evdə yiğnaq olardı.  
Get-gəllər azalıb körpünün üstdən,  
Buranın nə gözəl keçmiş vardi...

## HƏYATIMDASAN

Xəyalın alıbdı əlimnən məni,  
Hər yerdə, hər zaman sən yadımdasən.  
Unuda bilmirəm neyləyim səni,  
Yurdumda, yuvamda, öz adımdasən.

Gizlin görüşləri xatırlayıram,  
Vaxtı hesablayıb, günü sayıram.  
Adına gələndə piçildiyram,  
Mənim hər şeirimdə, bayatımdasən.

Atdın Kamandarı bilə-bilə sən,  
Bəlkə qayıdasən, bəlkə gələsən?  
Deyirəm, bax bircə onu biləsən,  
Ömrümüzdə - günümüzdə, həyatımdasən.